

TƏSVİRİ

Qara çay və tünd çay kimi fermentləşdirilmiş çaylar üçün: Çay yuvarlanan maşının xarici qüvvəsi ilə çay yarpağının şirəsi aşır, çay hüceyrələri zədələnir, polifenol birləşmələrinin fermentativ oksidləşməsini sürətləndirir, çayın sonrakı fermentasiyası üçün şərait yaradır. yarpaqlar, Hazır çayın dadını yaxşılaşdırın və çayın keyfiyyətini yaxşılaşdırın.


Yaşıl çay və oolong çayı kimi fermentləşdirilməmiş çaylar üçün: DL-6CRT-55 çay yayma masasının əsas funksiyası çay yarpaqlarını formalaşdırmaqdır, çay yayma maşınının ekstruziyası vasitəsilə çay yarpaqları yuvarlanır və sıxılır və təzə yarpaqlar zolaq şəklində bükülür.

ÜSTÜNLÜK

1. Disk, diş çubuğu, barel və qapaq paslanmayan poladdan hazırlanır;
2. Qoşa qollar güclü daşıma qabiliyyətinə və sabit işləməyə malik iki qollu açıq qapaq strukturunu qəbul edir.
3. Yuvarlanan çubuğun qövsü onilliklər ərzində təkmilləşdirilmiş və optimal dizayn əldə edilmişdir. Şerit tipli çay yarpaqlarının effektivliyi 30% artır.
4. Purlinlərin hündürlük dizaynı birdəfəlik qəliblə formalaşır ki, zolaqların hündürlüyü və bucağı vahid olsun, belə ki, çay zolaqları daha yığcam və gözəl olsun.

PARÇALI GÖRÜNÜŞ

力. 10582003767



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

①	Transvers qol	⑧	Yayı basın
②	Barel örtüyü	⑨	Dəstək sütunu
③	Paslanmayan polad baraban	⑩	Əl çarxı
④	Krank	□	Dəstək çərçivəsi
⑤	Transmissiya qutusu	□	Yuvarlanan disk
⑥	Transmissiya kəməri	□	Çay çıxışı
⑦	Sürücü motor	□	Dəstək ayağı

TƏTBİQ

[Double Action Tea Roller](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	30-90 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə
Oolong çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Double Action Tea Roller](#) spesifikasiya siyahısı:

Model		DL-6CRT-55
Ölçü		1580*1400*1390 mm
Giriş gərginlikli		380V / 50Hz
Çay diskinin diametri		1050 mm
Barel diametri		550 mm
Barel hündürlüyü		400 mm
Uyğun motor	Güc	2,2 kVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	380 V
Barel sürəti		45 rpm
Çəki		420 Kq
Partiya başına maksimum tutum		35 kq/part
Yaşıl çay tutumu		35-350 kq/saat
Qara çay tutumu		35-70 kq/saat

Hamısının spesifikasiyası [Double Action Tea Roller](#).

Model	Barel diametri	Barel Hündürlüyü	Tutum
6CRT-25	25 sm	18 sm	3 kq/part
6CRT-30	30 sm	21 sm	5 kq/part
6CRT-35	35 sm	26 sm	8 kq/part
6CRT-40	40 sm	25 sm	11 kq/part
6CRT-45	45 sm	28 sm	15 kq/part
6CRT-50	50 sm	28 sm	20 kq/part
6CRT-55	55 sm	40 sm	35 kq/part
6CRT-65	65 sm	48 sm	60 kq/part

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

ƏTRAFLI



55 tipli çay bükme maşını, yuvarlanan barelin diametri 55sm, hündürlüyü 40sm, içinə təxminən 35-40 kq çay qoymaq olar, yaşıl çay üçün 1 saat 35-350 kq, qara çay üçün 1 saat 35-80 kq yuvarlanır..



Böyüdülmüş əl çarxının dizaynı, barel qapağının daha sürətli qaldırılması.



Qoşa qollar güclü daşıma qabiliyyətinə və sabit işləməyə malik iki qollu açıq qapaq quruluşunu qəbul edir.



Turbin qurd sürət qutusu dizaynı, yavaşlama sabit və davamlıdır.

FOTOLAR



力. 11558203767

Tea Rolling Machine DL-6CRT-55

Voltage: 380V 50HZ

Power: 3 kw

Barrel Diameter: 55 cm

Barrel Height: 40 cm

For All Kind Tea

35 kg Per Batch

70-350 kg per hour

Stainless Steel Type



L:158cm W:140cm H:139cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767





Assistant
Delux Machine



DELUX.COM



ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

↓ ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓